

GÖYƏRCİN

*Mən
məktəbə
gedirəm ...*



BİRİNCİ AVROPA OYUNLARININ PAYTAXTI

«İmzasını qoymuş miləl övraqı-həyatə,
Yox millətimin xətti bu imzalar içində». (M.Hadi)
Çox şükür imzalar içinde imzası, bayraqlar içinde bayraqı
olan ölkəmiz – Azərbaycan gündən-güne çiçəklənir, gözəlləşir.
Birinci Avropa oyunlarına Azərbaycanın ev sahibliyi etməsi
respublikamızın ən böyük uğurları sırasındadır.

Bu mötəbər yarışlarda idmançılarımızın qələbə qazanması
bizi çox sevindirir. Hər dəfə ölkəmizin himni səslənəndə,
üçrəngli bayraqımız göylərə qalxanda qürur hissi keçiririk.

Azərbaycan, onun paytaxtı Bakı şəhəri hələ neçə-neçə
beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.

Əziz balalar, biz ümid edirik ki, gələcəkdə qəhrəman
oğullarımızın, qızlarımızın yolunu siz davam etdirəcək,
ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaqsınız.

MƏN MƏKTƏBƏ GEDİRƏM

Təzə dərs iliniz mübarək, əziz
balalar! Yəqin ki, hamınız
məktəb üçün, sinif yoldaşlarınız
və müəllimləriniz üçün darixmi-
sınız.

Hər bir millətin, xalqın gələcə-
yi məktəbdən asılıdır.

Gələcəyin əsl vətəndaşı olmaq
üçün daim oxumaq, öyrənmək
lazımdır. Unutmayın ki, vətən
sizə böyük ümidi bəsləyir. Siz
xoşbəxtsiniz ki, müstəqil Azər-
baycan Respublikasının vətən-
daşlarınıñ. Vətənin adına layiq
oğullar, qızlar kimi böyümək
üçün daim çalışmaq, mübarizə
aparmaq lazımdır.

Mən məktəbə gedirəm,
Təptəzə dostlarım var.
Çantamda dəftər, kitab,
Ürəyimdə arzular.

Mən məktəbə gedirəm,
Güç gəlir qollarıma.
Mənim ilk müəllimim
Göz dikib yollarıma.

Mən məktəbə gedirəm,
Sevinir, ellər gülür.
Qanadım yoxdur uçam,
Ölimdə gülər gülür.

Mən məktəbə gedirəm,
Ah çekir yoldan öten.
Övladların boy atır,
Gözlərin aydın, Vətən!



Musiqi: Rəşid Şəfəq
Söz: Rafiq Yusifoğlu

Allegro-moderato


me. duet

*1. Mən məktəbə gedirəm,
təp-təzə dostlarım var.
Çantamda dəftər, ki-ləb,
ü-ra-yım, da-ar-zu-lar!
Mən məktəbə gedirəm,
ba-sur-har-yol-dan ö-tən.
örləd-la-rın-a-tır-həy,
göz-lə-rin-ay-dın, ya-tan!*

Soprano

Alto

(2001)



OĞLAN, KÜÇÜK, PIŞİK BALASI VƏ QURBAĞA

(Bolqar nağılı)

Bir qadının məktəbli oğlu var idi. Hər dəfə məktəbə gedəndə anası ona pul verib dedi:

-Götür oğlum, özünə kökə alarsan.

Oğlan dərsə gedəndə yolda gördü ki, üç uşaq əllərində taxta parçası ilə balaca küçüyü döyür. O, buna dözə bilməyib dedi:

-Ay uşاقlar, bu günahsız küçüyü niyə döyürsünüz?

Ona acıqlandılar:

-Sənə borcu qalmayıb, çıx get işinin dalınca!

Küçük yazılıq-yazılıq zingildədi. Oğlan uşaqlara dedi:


-Ey, küçüyü mənə verin, əvəzində sizə pul verərəm, siz də gedib özünüzə kökə alarsınız.

Uşaqlar razılaşdılar. Oğlan pul verib küçüyü aldı. Onu evə aparanda anası narazı şəkildə oğlunu süzsə də bir söz demədi.

Səhərisi gün ana yenə də oğluna pul verib onu məktəbə yola saldı. Oğlan körpünün üstündən keçəndə gördü ki, yenə də həmin dəcəllər bir pişik balasının boynuna daş bağlayıb onu çaya atmaq isteyirlər. Oğlan qışqırıldı:

-Ey, dayanın, yazılıq pişik balasını çaya atmayın! Əvəzində mən sizə pul verərəm.

Məktəbli oğlan pul verib pişik balasını aldı. Boynuna bağlanmış daşı açıb onu çantasına qoydu. O yenə də axşama kimi ac qaldı. Ana pişiyi görəndə narazı görkəm alsa da yenə də



bir söz demədi.

Növbəti gün oğlan həmin dəcəllərə pul verib əllərində oynatdıqları qurbağanı aldı. Onu evə aparıb küçükə pişiyin yanına buraxdı. Bu dəfə anası ona bərk acıqlandı:

-Bu nədir belə? Evimizi lap heyvanxanaya döndərmisən. Bunları kim yemləyəcək?

-Hirslənmə, ana! Hər bir canının yaşamaq haqqı var!

-Burax onları, hara isteyirlər çıxıb getsinlər.

-Yaxşı, ana, onda mən də onlarla birlikdə çıxıb gedəcəyəm.

-Gedirsən, get - ana hirsləndi. Elə bildi ki, oğlu dönüb evə qayıdaq. Ancaq belə olmadı. Oğlan küçükə, pişik balası və qurbağa ilə evdən çıxıb yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Nəhayət, gəlib bir şəhərə çatdılar.

Oğlanın bikeflədiyini görən qurbağa dil açıb dedi:

-Qardaş, niyə ah çəkirsən?

-Ah çəkməyim, neyləyim? Pulumuz yox, çörəyimiz yox, heç bilmirəm neyləyəcəyik.

-Narahat olma, mən sənə necə pul qazanmağın yollarını öyrədərəm...

Onlar yenə yollarına davam elədilər. Gəlib bir məktəbin yanına çıxdılar. Qurbağa oxumağa, küçükə pişik onun yanında atılıb düşməyə başladılar.

Bu şən mahniları dinləyənlər oğlanın papağını pulla doldurdular. O özünə çörək, qurbağaya bir qutu milçək, küçüyə et, pişiyə balıq aldı. Onlar doyunca yeyib şəhərin kənarındaki bir ot tayasının yanında yatdılar.

Bu münvalla onlar xeyli yaşadılar. Şəhərbəşəhər, kəndbəkənd gəzib dolaşdılar. Nəhayət, bu cür həyatdan bezib geriyə-vətənə qayıtlılar. Doğma bataqlığa çatanda qurbağa sevincə quruldayıb dedi:

-Anacan, mən qayıtmışam. Anacan, çıx məni qarşıla!

Qoca qurbağa sevincək göldən çıxıb balasının üstünə atıldı:

-Əzizim, sən bu vaxta qədər harda idin?

Bala qurbağa başına gələnlərin hamısını anasına danişdi. Ana qurbağa oğlana öz dərin təşəkkürünü bildirdi.

Oğlan qurbağanı anasına təhvıl verib, öz evlərinə getdi. Küçükə pişik də onun dalınca qaçıdlılar. Onlar evə çatanda anası onu görüb dedi:

-Oy, mənim balam, sən necə də böyümüşən! Lap evlənmək vaxtındır!

-Hə, anacan, evə qayıdanda qonşuda qəşəng bir qız gördüm. O, bulaq başında qızıl kuzəyə su doldururdu. Nə olar, ana, elçi gedib o qızı mənə all!

-Nə danışırsan, oğlum? Heç bilirsən o, kimin qızıdır? Heç çar öz qızını kasiba verərmə?

-Kasib olanda nə olar? Ana, məgər kasib adam deyil? Tərəddüd eləmə! Dur, elçiliyə get!

Ana çar-naçar razılaşdı. Çar onun məqsədini biləndə bərk qəzəbləndi:

-Mən qızımı o adama verərəm ki, onun sarayı mənim sarayımdan böyük və gözəl olsun. Indi isə cəhənnəm ol mənim evimdən!

(Ardı gələn sayımızda)

Tərcümə edib işləyən R.Y. Əliyev